



İsrail Dövləti
מדינת ישראל

Vizanın alınması üçün xahiş
בקשה למתן אשרה

Sənədlər bütün bəndlər doldurulmadan qəbul olunmur

1. Soyadı שם משפחה			
2. Adı שם פרטי		3. Atasının adı שם האב	
4. Əvvəlki soyadı שמות משפחה קודמים			
5. Doğum tarixi תאריך לידה		6. Doğum yeri מקום לידה	
7. Ailə vəziyyəti מצב משפחתי		evli (ərdədir) נשוי (נשואה)	ayrılıb (boşanıb) גרוש (גרופה)
		dul אלמן (אלמנה)	subay רווק(רווקה)
8. Vətəndaşlığı אזרחות		9. Digər vətəndaşlığı אזרחויות נוספות	
10. Xarici pasportun nömrəsi מס' דרכון		11. Şəxsiyyət vəsiqəsinin nömrəsi תעודת זהות אזרבייג'ן	
12. Pasportu verən qurum דרכון ניתן ע"י			
13. Xarici pasportun verildiyi tarix תאריך הוצאת דרכון		14. Xarici pasportun müddətinin başa çatması tarixi תוקף דרכון	
15. Yaşadığı ünvan (qeydiyyat) כתובת המגורים לפי המרשם			
16. Faktiki yaşadığı ünvan כתובת המגורים בפועל			
17. Ev telefonu מס' טלפון בבית		18. Mobil telefonunun nömrəsi מס' טלפון נייד	
19. Şəxsi MEİL ünvanınız כתובת דואר אלקטרוני פרטית			
20. İş, təhsil yeri מקום עבודה, לימודים (לגמלאים - קודם)			
21. İxtisası (təhsil) מקצוע (השכלה)			
22. Məşğuliyyəti, vəzifəsi עיסוק, תפקיד			
23. İş ünvanı כתובת מקום העבודה		24. İş telefonu מס' טלפון בעבודה	
25. Yaxın qohumlar haqqında məlumat פרטים על קרובי המשפחה מדרגה ראשונה			
	Soyadı, adı, atasının adı שם משפחה, פרטי ואב		Doğum tarixi תאריך לידה
			Vətəndaşlıq אזרחות
Ana האם			
Ata האב			
Həyat yoldaşı (בעל) אישה			
Uşaqlar ילדים			

26. Səfərin məqsədi מטרת הנסיעה																				
27. Dəvət edən şəxsin soyadı, adı, atasının adı שם המזמין																				
28. Dəvət edən şəxsin qohumluq statusu יחסי הקרבה הכרות (לפרט)																				
29. Dəvət edən şəxsin şəxsiyyət vəsiqəsinin nömrəsi מס' תעודת זהות של המזמין																				
30. Qalacağınız ünvan כתובת בישראל																				
31. Dəvət edən şəxsin telefon nömrəsi מס' טלפון של המזמין																				
32. Səfərin başlanacağı tarix תאריך כניסה המשוער																				
33. Qalma müddəti משך שהותך המשוער																				
34. Əvvəlki səfərlərin tarixi və müddəti תאריכי ביקורים קודמים וזמן שהות בארץ																				
35. Əvvəlki səfərlərin məqsədi מטרות הביקורים הקודמים																				
36. Sizin qalma, eyni zamanda bilet pulunuzu ödəyən şəxs מי מממן את נסיעתך, כולל רכישת הכרטיסים																				
37. Sizinlə səfər edəcək şəxs/lər נלווים אליך לנסיעה לישראל																				
<table border="1"><thead><tr><th>Soyadı, adı, atasının adı שם</th><th>Doğum tarixi תאריך לידה</th><th>Vətəndaşlıq אזרחות</th><th>Qohumluğu יחסי קרבה</th></tr></thead><tbody><tr><td> </td><td> </td><td> </td><td> </td></tr><tr><td> </td><td> </td><td> </td><td> </td></tr><tr><td> </td><td> </td><td> </td><td> </td></tr><tr><td> </td><td> </td><td> </td><td> </td></tr></tbody></table>	Soyadı, adı, atasının adı שם	Doğum tarixi תאריך לידה	Vətəndaşlıq אזרחות	Qohumluğu יחסי קרבה																
Soyadı, adı, atasının adı שם	Doğum tarixi תאריך לידה	Vətəndaşlıq אזרחות	Qohumluğu יחסי קרבה																	
38. <p>- Bəyan edirəm ki, haqqımda deportasiya qərarı çıxarılmayıb və ya İsrailə daxil olmaq barədə qadağa qoyulmayıb. Mənə məlumdur ki, haqqımda yuxarıda qeyd olunan qərarların çıxarılacağı təqdirdə mənə İsrailə daxil olmağa icazə verilməyəcək və mən deportasiya olunacam.</p> <p>- Mənə məlumdur ki, aldığım viza İsrail DİN-in vizanın saxta məlumatlar əsasında aldığım təsdiqləndiyi halda mənə İsrailə daxil olmağa icazə verməmək hüququna heç bir təsir göstərmir.</p> <p>- אני מצהיר/ה בזאת שלא קיים כנגדי צו הרחקה ולא סירוב כניסה לארץ, ידוע לי שבמידה ויש כנגדי מניעה כאמור, תמנע ממני אפשרות להיכנס לישראל ואוחזר למדינה ממנה הגעתי. ידוע לי כי אין בקבלת האשרה משום ביטול סמכות משרד הפנים בישראל, לסרב כניסתי לתחומי מדינת ישראל, באם יסתבר שהאשרה התקבלה על סמך פרטים כוזבים.</p>																				
Şəxsi imza _____ Şəhər _____ Tarix _____.																				
Xidməti qeydlər לשימוש משרדי:																				
_____ סוג האשרה																				
_____ יפה לשהות של																				
_____ כניסות																				
_____ תאריך																				